

Səhla
Cabbarlı

İlyazi

1797-ci ildə Qarabağa etdiyi ikinci yürüşündə Ağaməhəmməd Şah Qacar nəhayət ki, qalanı aldı. 'Qarabağnamələr'ə istinadən bildirilir ki, həmin vaxt İbrahimxəlil xan Şuşadan ayrılaraq, Balakənə getmişdir. Lakin Qarabağın xristian əhalisi ruslar tərəfindən xüsusi döqət və qayğı ilə əhatələnmişdir. Onların bir qismi maliklik ərazilərinən xanlığın mərkəzinə - Şuşa şəhərindən qatla yetirildi və başsız qalan ordusunu cənuba doğru yola çıxdı. İbrahimxəlil xan yenidən xanlığının başına keçdi.

Şuşa əhalisi

Şuşanın XIX əsr tarixini öyrənəkən, hadisələrdən əvvəl yaşayış məntəqələrini və əhalisini araşdırmaq mütləqdir. Çünkü hadisələr o qədər mürəkkəb və dəyişkəndir ki, bu, oxucuda fikir ayrılıqlarına və əlavə səllərə sebəb olur.

Hələ Qarabağ xanlığı ilə Rusiya imperatorluğu arasında 1805-ci ildə "Kürəkçay" müqaviləsi bağlanmışdır, lakin car məmurları burada əhalinin tərkibini və yaşayış məntəqələri haqqında qeydlər aparmışdır. Həmin qeydlərdə yazılınlar xanlığın "Müfəssəl dəftər"indəki faktlara eynidir.

XIX əsrin əvvələrində Şuşada əhalinin 100%-i müsəlman türklər idi. Burada Təbrizli, Culfalı, Saatlı, Köçərli, Mardinli, Hacı Yusifli, Xoca Mərcanlı və bir sıra məhəllələr mövcud idi. Adıçəkilən ərazilərdən Təbrizli və Culfalı məhəllələrində yaşayınlar Qarabağın mərkəzindən həmin şəhərlərdən türk əhalinin köç etməsi ilə bağlı idi. Şuşada, hətta, xanlığın digər mahallələrindən köcüb gələn müxtəlif tayflar da yaşayındı.


Xanlığın "müfəssəl dəftəri"ndən aydın olur ki, XIX əsrin əvvələrində Şuşada 2 min ailə yaşayındı. Bunu tarixçilər, hər ailəyə 5 nəfərdən hesablayaraq, 10 min insanın yaşadığını qeyd edirlər.

tora məruzəsində bildirirdi ki, 1805-ci ildən 7 il ərzində xanlıqdan 4845 müsəlman türk Pənahabad şəhərini tərk edib. Xanlıqda türk əhalinin azalmasına da-ha bir səbəb, 1822-ci ildə xanlığın leğv edilməsi prosesi başlayanda xanlıq vəzifəsini icra edən Mehdiqulu xan Cavanşirin İran'a özü ilə xeyli azərbaycanlı ailəni də aparması idi.

Beləliklə, 10 min nəfər əhalisi olan Şuşada, XIX əsrin 20-ci illərinə 2-3 min insan qalmışdı. Həmin əhali də son dərəcə sıxıntılı və çərəsiz yaşayırırdı. Lakin Qarabağın xristian əhalisi ruslar tərəfindən xüsusi döqət və qayğı ilə əhatələnmişdir. Onların bir qismi maliklik ərazilərinən xanlığın mərkəzinə - Şuşa şə-

sosial zümrə sayılan aid 56 bay, 64 müsəlman ruhani, 21 xristian ruhani, 200 tacir, 266 nəfər sənətkar yaşıyırırdı. 1897-ci ildə Rusiya imperiyası Ümumrusiya siyahiyəalınması həyata keçirdi. O sənədlərdə Şuşa şəhərində 2272 zadəgan, 270 nəfər din xadimi, 416 nəfər tacir, 2738 sənətkar, 97 dövlət məmuru, 334 hərbçi və digərləri qeydə alınmışdır.

Şuşada əhalinin sayının kəskin artmasına səbəb Rusiya imperatorluğunun İran və Osmanlıdan ermənilərin kültəvi köçürməsi ilə bağlı idi. Belə ki, resmi sənədlərdə göstərilir ki, 1828-ci ildə bağlanan "Türkməncay" müqaviləsindən sonra, mərhələlərlə İrandan 40 min, Osmanlıdan isə 84 min erməni Cənubi Qafqaza köçürülmüşdür. Onlar, esa-




Ermənilərə qızıl sinidə hədiyyə edilmiş şəhər... Şuşa şəhərinin tarixi



hərindəki boşalmış evlərə, mülklərə köçürüldü.

Hətta, general Yermolov Mehdiqulu xandan tələb etmişdi ki, Qarabağda və Şuşada olan bütün xristian əhalisinin siyahısını hazırlatsın: "Çünki imperator həzrətlərinin xristian əhaliyə hörməti, qayğısı və di-



Birinci Rusiya-İran müharibəsinin (1804-1812) başlanması, müharibənin gedisi dövründə, 1805-ci ildə Qarabağ xanlığının Rusiya İmpariyasının tərkibinə ihaq edilməsindən sonra xanlıqda bərə sələ ağa-saqallarının narazılığı, mühərribə dövründə yaranan iqtisadi çətinliklər əhalinin buradan köçməsinə də səbəb olmuşdu. Tarixçi Mir Mehdi Xəzani də 'Qarabağnamələr' də məlumat verir ki, İbrahimxəlil xanın oğlu Əbülfət bəylə birlikdə 4-5 min insan xanlığı tərk etmişdi. Onun 3 mini Şuşa şəhərindən idi.

Həmin vaxt Şuşada olan rus generalı P.S.Kotyarevski də impara-

qəti var. Onların güzərənin xoş keçməsi imperatoru məmənun edəcək".

Sonrakı dövrlərde İran və Osmanlıdan erməni ailələr Şuşaya köçürulse də, bu də etnik tərkib dəyişə bilmədi. 1823-cü ildə Şuşada 1124 müsəlman, 437 xristian ailə yaşayındı. Bunların cüzi hissəsi İrandan köçürülen ermənilər, qalanları isə xristian albanlar idi. XIX əsrin 30-cu illərində 1698 ailənin 986-sı müsəlman türklər idi.

Ümumiyyətlə, Şuşada yaşayan müsəlman əhalinin tərkibini də rəngarəng idi. 1930-cu ilə aid olan car məmurlarının qeydlərində Şuşada

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonunun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı"

sən İrəvan xanlığının ərazisinə yerləşdirilmişdirler.

Lakin XIX əsrin 40-50-ci illərinə de Qarabağa, xüsusun de Qarabağın mərkəzi olan Şuşa şəhərinə de ermənilər kültəvi köçürüldürlər. Şuşaya dəhə çox erməni ailələri XIX əsrin 90-ci illərinin sonunda köçürüldü ki, bu də siyahiyəalmalar zamanı car məmurlarına mərkəzə ötürmək üçün ermənilərlə bağlı böyük rəqəmlər yaratmağa dəha da şərait yaratdı.

1895-1896 -ci illərdə Osmanlı İmpariyasında yaşayan ermənilər sultanın idarəciliyinə qarşı qıymaq qaldırmışdır ki, sonra həmin qıymalar, guya təqibə məruz qaldıqlarından, dəstə-dəstə İrəvana doğru yola çıxdılar. İrəvanda onlara əvvəl getirilən ermənilər arasında çaxnaşma düşdüyündən, həmin 75 min erməninin bir hissəsi Qarabağda yerləşdirildi. Şuşa şəhərində de ermənilərin kültəvi artımı məhz bu hadisədən sonra olmuşdu.

Beləliklə, köçürülen ermənilərin sayesinde XIX əsrin sonlarında ümumilikdə Qarabağda ermənilərin sayı 4.5 dəfə artdı. Hətta, bəylərdən, qolçomoqlardan torpaqları, mülkləri alınaraq erməni kəndləri yaradıldı-

lar. Bu da yetərli olmayınca Maraş, Canyataq, Aşağı Çaylı, Yuxarı Çaylı ərazilərində də erməni kəndləri salındı. Artıq 1900-cü ildə Şuşada 25.881 nəfər yaşayındı. 1917-ci ildə isə 43.870 nəfər...

İnzibati ərazi bölgüsü

Şuşa şəhəri 1840-ci ildə qəza elan edildi və Xəzər vilayətinin tərkibinə qatıldı. 1846-ci ildə Cənubi Qafqazda keçirilən inzibati ərazi quruluşu bölgüsüne əsasən, Şuşa şəhəri Şamaxı quberniyasının tərkibinə, 1868-ci ildə isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə qatıldı. Hər dəfə dəyişiklik edildikdə, kəndlərin də bölgüsündə dəyişiklik olurdu.

Şuşada qırğını

Çar Rusiyasının köməkliyi ilə Şuşada say çıxoluğunu elə alan ermənilər, ruslarla bərabər dövlət idarələrində de vezifələrə yiyələnirdilər. XIX əsrin ortalarından bəy və qolçomoqlardan da bir sıra imtiyazları əllerindən alındığına görə, onlar da müsəlman əhaliyə dəstək ola bilmirildilər.

Ermənilər isə təşkilatları və Qarabağın mərkəzindən müsəlman türkləri sıxışdırıb çıxarmağı planla-

lusū Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

"Difai"

Ermənilərin törətdikdəri qırğınlardan qorxutmaq və siddət yolu ilə etməyi əmr etdi. 1905-ci ilin 16 avqust tarixində, silahlanmış, gözü dönmüş erməni quldurları qəflətən Şuşanın kəndlərinə - türkər yaşıyan evlərə hücum etdilər. Köçərli və Xələfli məhəllələrində 20 ev yanğındı, qadınlar uşaqlar öldürüldü. Dükənlər yağmalandı. Düşmənin dayanmayaçığını görən azərbaycanlılar da onlara qarşı hücum keçidilər və hər iki tərəf arasında qanlı kämpfe döyuşləri başlandı. Qubernatorun xahişi ilə tərəflər 19 avqustda döyuşləri dayandırdılar.

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonunun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı".

1906-ci ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonun generalı Qalaşcanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S. Ordubadi qeyd edir: "5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman k